



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkışafı Fondu

Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin  
(EIF/GAM-3-2014-6(21)) qalibi olmuş layihənin yerinə  
yetirilməsi üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Laylardan qalıq ağır neftlərin çıxarılması üçün koordinasion polimer əsaslı yeni kompozit materiallarının alınması və tətbiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Əliyeva Firuzə Bəhram qızı

Qrantın məbləği: 20 000 manat

Layihənin nömrəsi: EIF/GAM-3-2014-6(21)-24/09/4-M-11

Müqavilənin imzalanma tarixi: 09 dekabr 2015-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 yanvar 2016-cı il – 01 yanvar 2017-ci il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır



Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

- 1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar

Lahiyə üzrə nəzərdə tutulmuş koordinasion birləşmələr sintez edilmiş və onların RFA, İQ-spektraskopiya, DTA kimi fiziki-kimyəvi üsullarla tədqiqatları aparılmışdır.

Bu tip koordinasion birləşmələrdə dimer molekullar, laylar, zəncirlər (bunlar həm də həmin birləşmələrdə ən sadə quruluş vahidləridir) biri-biriləri ilə ya molekulalararası qarşılıqlı təsir qüvvələri ya da hidrogen rabitələri ilə bağlıdır. Bu tip birləşmələrdə laylar və zəncirlərərəsi kanallardan əlavə karkas tipli birbaşa kalonkalar da yaranır. Şəkil 1 və 2-də belə tip birləşmələrdən birinin sxematik quruluşu və ona uyğun karkas boşluğun forması göstərilmişdir. Belə birləşmələrdə əmələ gələn boşluqlar müəyyən ölçüyə və formaya malik olduqlarından klatrat əmələ gətirən zaman sellektiv seçiciliyə malik olurlar, belə ki, özlərinin laylararası və karkas boşluqlarına sonuncuların ölçü və formalarına uyğun olan «qonaq» molekullarını daxil edirlər.



Bu tip birləşmələrdə həm laylarası fəza, həm də karkas kalonkalar neftin tərkibində olan parafinlərin əksəryyətini tutmaq qabiliyyətinə malikdir. Bu birləşmələr neft quyularına və neftin nəqli borularına vurulduğda, neftin tərkibində olan parafinlərin əksər hissəsi onlar tərəfindən tutulduğundan qatılıq azalacaq və özüllük aşağı düşdüyündən axıcılıq artacaq.

Lahiyənin yerinə yetirilməsi zamanı RFA, İQ- spektraskopiya , DTA kimi fiziki-kimyəvi analiz metodlarından istifadə olunmuşdur.

Neftin sıxlıq, qətranların miqdarı,parafinlərin miqdarı,donma temperaturu, mexaniki qarışqların, duzların miqdarı suyun miqdarı kimi keyfiyyət göstəricisinə uyğun olaraq aşağıdakı analiz üsullarından istifadə edilmişdir.

QOST 3900,Ekstraksiya üsulu,QOST 11858,QOST 11851,QOST 20287,QOST 6370,QOST 21534.

**2** Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)

- 1.Qeyri-valent birləşmələr əmələ gətirmənin ilk dəfə neftçixarmaya tətbiq olunması.
  - 2.Koordinasion polimer materiallarının alınması və tətbiqi.
  - 3.Tətbiq olunacaq makroskopik boşluqlara malik materialların quruluş-kimyəvi əsaslarının işlənməsi və seçilməsi.
  - Seçilmiş materialların sintez şəraitinin müəyyən edilməsi.
  - 4.Materialların sintezi və fiziki-kimyəvi üsullarla tədqiqi.
  - 5.Alınmış materialların laboratoriya sınaqlarının aparılması.
  - 6.Alınmış materialların mədən laboratoriyasında sınaqlarının aparılması və optimal miqdarlarının müəyyənləşdirilməsi.
  7. Alınmış koordinasion polimerlərin sahə laboratoriyalarında ayrı-ayrı neft quyularından götürülmüş neft nümunələrinə təsirinin yoxlanması.
  - 8.Koordinasion polimerlərin seçilmiş neft quyularında sınaqdan keçirilməsi.
- Lahiyə üzrə nəzərdə tutulmuş işlərin 90% yerinə yetirilmişdir.

**3** Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)

Layihənin yerinə yetirildiyi bütün müddət ərzində aşağıdakı elmi nəticələr əldə olunmuşdur. Layihə yerinə yetirildiyi bütün müddət ərzində 15-ə yaxın koordinasion polimerlər sintez olunmuş, onların geniş fiziki-kimyəvi və quruluş tədqiqatları aparılmış və kimyəvi formulu müəyyənləşdirilmişdir. Fiziki- kimyəvi tədqiqat zamanı İQ- spektroskopiya, difrensial termiki analiz (DTA) və retgen faza analizi (RFA) kimi müasir metodlardan istifadə edilmişdir. Alınmış birləşmələrin elmi tədqiqat və sahə laboratoriyalarında müxtəlif neftlər üzərində aparılmış

sınaqları göstermiştir ki, onların hamsı neftin reoloji xassələrinə müsbət təsir göstərir. Onlardan 2-ən effektliyi seçilərək gələcək tədqiqatlar üçün qəbul edilmişdir.

Tədqiqatlat nəticəsində müəyyən edilmişdir ki, bu koordinasion polimerlər həm ayrı-ayrılıqda, həm də birlikdə neftlərin reoloji xassələrini yaxşılaşdırmaqla bərabər onların kefiyyət göstəricilərinə (API) də müsbət təsir göstərir. Belə ki, neftin müxtəlif temperaturlarda fraksiyalara ayrılması prosesində yüngül fraksiyaların (benzin fraksiyası) miqdarı artmış, ağır fraksiyaların miqdarı isə ilkin neftlə müqaisədə azalmışdır. Yəni neftin API dərəcəsi yüksəlmüşdür. Bu isə o deməkdir ki, bizim tərəfimizdən sintez olunmuş reagetlər göstərilən prosesdə kataliza kimi çıxış edir. Sonrakı tədqiqatlar göstərmişdir ki, bu reagetlər neftlərin özlülüyünü kəskin aşağı salır (50%) ki, bu da müasir, hazırda istifadə olunan reagetlərin göstəricilərindən çox yüksəkdir və neft sənayesində müvəffəqiyyətlə istifadə edilə bilər.

Tədqiqat nəticəsində məlum olmuşdur ki, lay suyununda kefiyətini yaxşılaşdıraraq onların codluğunu kəskin aşağı salır. Yəni gələcəkdə bu reagetlər istifadə olunmaqla çıxarılan neftlə birgə çıxan lay sularından suvarma suyu kimi istifadə etmək mümkündür. Bu da onu göstərir ki, təqdim olunan reagetlərin ekoloji mühitə heç bir mənfi təsiri yoxdur.

Layihənin yerinə yetirildiyi müddət ərzində aparılmış elmi tədqiqat işlərinin nəticələrinə əsasən 4 patent (2 yerli və 2 avrasiya) verilmiş və ilkin espertiziyanın müsbət rəyi alınmışdır.

Aparılmış elmi tədqiqat işlərinin nəticələrinə görə demək olar ki, bu reagetlər Azərbaycanın və qonşu Qazaxstan və Rusiya federasiyasının neft yataqlarında neft hasilatını artırmaq və ağır neftlərin efektiv nəqlini həyata keçirmək üçün müvəffəqiyyətlə istifadə edilə bilər.

Bundan başqa bizim tərəfimizdən sintez olunmuş bu reagetlər neft və neft məhsulları çöküntülərinin və boru kəmərindəki kavitaliya zonalarının yuyulmasına müvəffəqiyyətlə tətbiq edilə bilər.

Qeyd edim ki, bu sinif reagetlər dünyada ilk dəfə olaraq neftçixarmaya, neftin nəqlini çöküntülərin və kavitaliya zonalarının yuyulmasına bizim tərəfimizdən tətbiq olunub.

Yuxarıda göstərilənlərdən başqa göstərilən reagetlər suların təmizlənməsində, qələviləşdirilmiş dizel fraksiyaları tullantısından natrium naftonatların ayrılmamasında da istifadə edilə bilər.

Layihə üzrə aparılmış elmi tədqiqat işlərinin nəticələri aşağıda göstərilən sahələrdə tətbiq edilə bilər:

- 1.ağır (qeyri nüyuton) və qalıq neftlərin çıxarılmasında;
- 2.quyuların və layların neft veriminin artırılmasında ;
- 3.yeni laylardan neft çıxarmaq üçün onlarda yarıqlar açmaq ;
- 4.ağır neftlərin nəqlini asanlaşdırmaq üçün onların özlülüyünü aşağı salmaq ;
- 5.neft yüksəm çənlərinin dibinə çökmüş asfalten- qətran-parafin çöküntülərinin yuyulması;
- 6.sahələrarası və beynəlxalq nəql boru kəmərlərinin bəzi sahələrinə çökərək kavitaliya zonaları əmələ gətirən çöküntülərin yuyulması ;
- 7.duzçökmənin,parafinçökmənin və korroziyanın qarşısının alınmasında;

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmaller, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstərilməlidir) (surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!)

#### Dərc olunmuş:

- 1.Bulletin of Environment, Pharmacology and Life Sciences , India Volume 5(3) feb-2016, p.12-
- 17.Global Impact Factor-0533/ E-ISSN 2277-1808. B.T.Usubaliyev, M.K..Munshieva, V.H.Nurullayev, F.B. Aliyeva, P.S.Safarova.

2.Bulletin of Environment, Pharmacology and Life Sciences/ India Volume 5 (4) march-2016.  
p.10-16.Global Impact Factor-0533/ E-ISSN 2277-1808. B.T.Usubaliyev, F.B. Aliyeva,  
M.K..Munshieva, V.H.Nurullayev, P.S.Safarova, A.S.Tomuyeva

3. Международная конференция по термическому анализу и калориметрии в России  
(RTAC-2016) ./ Б.Т.Усубалиев, П. С. Сафарова, М.М.Гасанов

5 İxtira və patentlər, səmərələşdirici təkliflər

Lahiyə mövzusu üzrə 2 patent

1."Nəql zamanı ağır əmtə neftlərinin özlülüyünün aşağı salınması üsulu" Az Patent №a  
2015 0142

2."Neftin nəqli həyata keçirilən boru kəmərlərində gələn kavitiysi zonalarının yuyulması üsulu"  
Az Patent №a2016 0097

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən  
müsbət rəy alınmışdır.

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin  
ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)  
(burada doldurməli)

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)

Layihə mövzusu üzrə espedisiyayalar Siyəzən neft çıxatma yataqlarında aparılıb.

8 Layihə üzrə digər tədbirlərdə iştirak

(burada doldurməli)

9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.  
çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar  
məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)  
(burada doldurməli)

10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə  
məmulatları

(burada doldurməli)

11 Yerli həmkarlarla əlaqələr

Fiziki-kimyəvi analizlər layihənin yerinə yetirildiyi Kataliz və Qeyri Üzvi Kimya İnstitutunun  
Koordinasiya birləşmələri şöbəsində, Mineral xammalın kompleks emal şöbəsində yeninə  
yetirilmişdir.

12	Xarici həmkarlarla əlaqələr (burada doldurmali)
13	Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa) Layihə mövzusu üzrə 2 kadr texnika-üzrə elimlər doktoru və 2 kadr kimya üzrə fəlsəfə doktoru hazırlanılır.
14	Sərgilərdə iştirak (əgər baş tutubsa) (burada doldurmali)
15	Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) (burada doldurmali)
16	Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir) (burada doldurmali)

**SİFARIŞÇI:**  
Elmin İnkışafı Fondu

Baş məsləhətçi  
Quliyeva Mülayim Sahib qızı

Aleef  
(imza)

"10" yanyar 2017-ci il

**İCRAÇI:**  
Layihə rəhbəri  
Əliyeva Firuzə Bəhram qızı

Əlfəz  
(imza)

"10" yanyar 2017-ci il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkışafı Fonduun  
Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin  
(EIF/GAM-3-2014-6(21)) qalibi olmuş layihənin yerinə  
yetirilməsi üzrə

### ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Laylardan qalıq ağır neftlərin çıxarılması üçün koordinasion polimer əsaslı yeni kompozit materiallarının alınması və tətbiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Əliyeva Firuzə Bəhram qızı

Qrantın məbləği: 20 000 manat

Layihənin nömrəsi: EIF/GAM-3-2014-6(21)-24/09/4-M-11

Müqavilənin imzalanma tarixi: 09 dekabr 2015-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 yanvar 2016-cı il – 01 yanvar 2017-ci il

#### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1

Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası

Layihə həyata keçirilən müddətdə aparılmış elmi tədqiqat işlərinin əsas nəticələri aşağıdakılardan ibarətdir:

1. Nanoquruluşlu koordinasion polimerlər sintez olunmuş və onların müasir fiziki-kimyəvi metodlarla tədqiqatı aparılmışdır.

2. Tədqiqatların nəticələri göstərmüşdülər ki, sintez olunan nanoquruluşlu koordinasion birləşmələr sellektiv seçiciliyə malik məsaməli və kanal quruluşlu koordinasion polimerlərdür.

3. Alınmış nanoquruluşlu koordinasion polimerlər və ümumiyyətlə koordinasion birləşmələr ağır neftlərin reoloji parametlərini yaxşılaşdırmaq məqsədi ilə ilk dəfə olaraq tətbiq edilmişdir.

4. Laboratoriya tədqiqatları nəticəsində məlum olmuşdur ki, bu birləşmələrdən ikisi –BAF-1 və

BAF- 2 Azərbaycan neft yataqlarından hasil olunan ağır və yüngül neftlərin reoloji xassələrini daha dəqiq desək özlülüklərini keşkin aşağı salır ki, bu da onların çıxarılmasını ,nəqli effektiv etməklə yanaşı kefiyyət baxımdan müsbət təsir göstərir. Beləki, neftlərin tərkibində olan mexaniki qarışıqların ,asfaltenlərin, qatranların suyun miqdari azalır və onun xüsusi çekisi tələb olunan normaya düşür.

5.Tətbiq olunmuş reagetlərin neftin fraksiya tərkibinə təsirinin öyrənilməsi məqsədi ilə aparılmış Beynəlxalq Intertek (LAB TESTING DEPUTY laboratoriya bölməsi ) Azəri Ltd –n apardığı analizlərin nəticələri göstərmüşdi ki, (GOST 2177) göstərilən reagetlər onların fraksiya tərkibinə hec bir mənfi təsir göstərmir, əksinə yaxşılaşdırır. Beləki reagetlərin təsiri ilə neftlərin yüngül fraksiyalarının miqdarı artır, dizel fraksiyasının və quru qalığın miqdarı azalır. Beləliklə neftin API dərəcəsi artır. Bu da tətbiq olunan reagetlərin katalitik xassə göstərməsi anlarına gətirir.

6.Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, göstərilən reagetlər neft və neft məhsulları çöküntülərinin yuyulmasında da müvəffəqiyyətlə istifadə edilə bilərlər.

7.Reagetlər neftin nəqli proseslərində boru kəmərlərinin bəzi zonalarında yaranan kavitaliya zonaları adlandırılan zonaların yuyulmasında da istifadə edilə bilər.

8.Aparılmış tədqiqatların nəticələrinə əsasən 4 patent (2yerli və 2 Avropa –Asiya) verilmiş və onların ilkin müsbət nəticəsi alınmışdır.

Qeyd olunduğu kimi bu tip nanoquruluşlu supramolekulyar reagetlər neftçixarmaya ,neftin nəqli çöküntülerin və kavitaliya zonalarının yuyulması proseslərinə ilk dəfədir ki, tətbiq olunduqlarından onların analoglarına ədəbiyyatda rast gəlinməmişdir. Ancaq son illerdə neft sənayesində geniş tətbiq olunan reagetlərə müqaisədə bizim tərəfimizdən tətbiq olunan reagetlər bir sıra üstünlüklərə malikdir. Məsələn , son illərin ən çox istifadə edilən texnologiyalarından biri “ Temposkrin ” –dir. Bu texnologiya mürekkeb geoloji sturkturlu yüksək sulaşma faizinə malik neft yataqlarından ( 60%-dən -98% ) əlavə neftin çıxılması üçün və hasil olunan məhsulun sulaşmasının aşağı salınması üçün nəzərdə tutulmuşdur.

“ Temposkrin ”texnologiyası hazırda neft sənayesində istifadə olunan çoxlu sayıda polimer və polimer-gel texnologiyalarından aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir:

- “temposkin” reagenti bir komponentdir və su ilə qarışdıqda tamamilə başqa təbiətli tikilməyə və başqa fəza quruluşuna malik hidrogel əmələ gətirir. Bu hidrogeller yüksək özülüelastiki və plastiki xassəyə malik olub lay şəraitində dağılmırlar. Özülüyüñ və elastikliyin qiyməti qalmaqla polimer-gel sisteminin plastik və elastik xassələri yüksəkdir. Hazırda geniş tətbiq olunan poliakrilamid və üç valetli xrom duzları əsaslı polimer-gel sistemlə müqaisədə “ Temposkrin ” sistemi yalnız birkomponetli olması ilə deyil, həmdə ağır metalların duzlarının alınması ilə və gellərin fəza quruluşu ilə də fərqlənirlər ki, bu da son nəticədə yaxşı texnoloji və ekonomik nəticələrə gətirir.

Iki və daha çox reagetlərdən ibarət olan hazırkı müxtəlif texnologiyalar (məsələn, poliakrilamid bağlayıcı reagent) bir sıra çatışmamazlıqlara malikdirlər . Onları istehsalatda aradan qaldırmaq vacibdir. Onlara aşağıdakılar aiddir:

- geləmələgelmə prosesinin idarə olunması çətinliyi;
- həcmidə gelin əmələgelməsinin qeyri-bərarərliyi ( komponentin sayının çoxluğuna görə);
- ağır metalların xrom duzlarının istifadə edilməsi ilə ətraf mühitin cirkənməsi və işçi personalının zədələnməsi mümkünluğu ) ;
- qiymətli dozator qurğularının istifadə olunmasının vacibliyi ( mobil stansiyaların qiyməti 200-500 min dollar civarında);
- tətbiq edilən texnologiyaların aşağı texnoloji effektifliyi və texnologyanın həyata

keçirilməsinin istesalat xərclərinin yüksəkliyi ( quyu-əməliyyatları ) ;

- 1 ton əlavə neftin çıxarılmasına sərf olunan xüsusixərclərin yüksək olması və s.

Quyuların və layların neft hasilatını artırmaq üçün istifadə olunan yuxarıda adları çəkilən və çəkilməyən texnologiyalardan fərqli olaraq bizim tərifimizdən işlənmiş texnologiya bir sıra üstünlüklərə malik olması ilə fərqlənir:

1.hazırda quyuların neft verimini artırmaq üçün tətbiq olunan çoxlu sayıda polimer və polimer-gel texnologiyalarından fərqli olaraq bizim tərifimizdən təklif olunan texnologiya (reagent) birkomponetlidir və dizel fraksiyasının qəleviləşdirilmiş tullantısı ilə tamamilə başqa təbiətli və quruluşlu gel əmələ gətirir;

2.bu gel lay şəraitində dağılmır;

3."Tempoşkrindən " bir quyuda tədbir aparmaq üçün 20-kq-dan 1000kq qədər quru reagent tələb olunduğu halda bizimtəklif etdiyimiz reagetdən 2 kq tələb olunur (layın geoloji quruluşundan və qalıq neftin miqdərindən aslı olaraq) ;

4.Bu reagetlərin tətkibinə digər təhlükəli komponentlər və kimyevi əlavələr daxil olmadığından onların tətbiqi ekoloji təhlükəsidsidir;

5.Təklif olunan reagetlər "Tempoşkrindən "fərqli olaraq mineral duzların təsirinə həsas deyil;

6.Ağır neftlərin özlülüyünü aşağı salır(>50%) ;

7.Qatranın ,Asfaltenin miqdərini aşağı salır və mexaniki qarışqların neftdən ayrılmاسını təmin edir;

8.Neftdən suyun ayrılmاسını təmin edir ;

9.Əmtə neftlərinin krekinqi zamanı katalitik xassə göstərir və s.

Təkif olunan reagentin ən böyük üstünlüyü isə ondan ibarətdir ki,neft sənayesinə aid olan bir çox problemlər – neft hasilatının artırılması , ağır neftlərin nəqli, dib çöküntülərinin və kavitaşıya zonalarının yuyulması ,parafin və duz çökmənin qarşısının alınması kimi problemlər bir reagentin istifadəsi ilə həll olunur. Qeyd edim ki, bu məsələrin hər birinin həll olunması üçün hazırda müxtəlif reagetlər istifadə olunur ki, Onların hər biri üçün ayrı-ayrı texnologiyaların yaradılması tələb olunur .

Bir reagetdən istifadə külli miqdarda vəsait qoyluşunun qarşısını almaqla yanaşı hasıl olunan neftin maya dərərinin kəskin aşağı salınmasına şərait yaradır ki, bu da dünya bazarında neftin qiymətinin aşağı düşdüyü bir vaxtda böyük gəlir götürməyə imkan verir.

Biz belə hesab edirik ki,təklif olunan texnologiya bu günün və gələcəyin texnologiyasıdır, nəzərəalsaq ki ,bu gün dünyada hasıl olunan neftlərin 70-80% ağır neftlərdir.

Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)

Layihə həyata keçirilən müddətdə aparılmış elmi tədqiqat işlərinin əsas nəticələri

aşağıdakilardan ibarətdir:

1. Nanoquruluşlu koordinasion polimerlər sintez olunmuş və onların müasir fiziki-kimyəvi metodlarla tədqiqatı aparılmışdır.
2. Tədqiqatların nəticələri göstərmışdır ki, sintez olunan nanoquruluşlu koordinasion birləşmələr sellektiv seçiciliyə malik məsaməli və kanal quruluşlu koordinasion polimerlərdir.
3. Alınmış nanoquruluşlu koordinasion polimerlər və ümumiyyətlə koordinasion birləşmələr ağır neftlərin reoloji parametlərini yaxşılaşdırmaq məqsədi ilə ilk dəfə olaraq tətbiq edilmişdir.
4. Laboratoriya tədqiqatları nəticəsində məlum olmuşdur ki, bu birləşmələrdən ikisi –BAF-1 və BAF- 2 Azərbaycan neft yataqlarından hasil olunan ağır və yüngül neftlərin reoloji xassələrini ,daha dəqiq desək özlünlüklerini kəskin aşağı salır ki,bu da onların çıxarılmasını ,nəqlini effektiv etməklə yanaşı kefiyyət baxımdan müsbət təsir göstərir. Beləki, neftlərin tərkibində olan mexaniki qarışıqların ,asfaltenlərin, qatranların suyun miqdarı azalır və onun xüsusi çəkisi tələb olunan normaya düşür.
5. Tətbiq olunmuş reagetlərin neftin fraksiya tərkibinə təsirinin öyrənilməsi məqsədi ilə aparılmış Beynəlxalq Intertek (LAB TESTING DEPUTY labaratoriya bölməsi) Azəri Ltd –n apardığı analizlərin nəticələri göstərmışdır ki, (GOST 2177) göstərilən reagetlər onların fraksiya tərkibinə hec bir mənfi təsir göstərmir, eksinə yaxşılaşdırır. Beləki reagetlərin təsiri ilə neftlərin yüngül fraksiyalarının miqdarı artır, dizel fraksiyasının və quru qalığın miqdarı azalır. Beləliklə neftin API dərəcəsi artır. Bu da tətbiq olunan reagetlərin katalitik xassə göstərməsi anlarına gətirir.
6. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, göstərilən reagetlər neft və neft məhsulları çöküntülərinin yuyulmasında da müvəffəqiyyətlə istifadə edilə bilərlər.
7. Reagetlər neftin nəqli proseslərində boru kəmərlərinin bəzi zonalarında yaranan kavitaliya zonaları adlandırılan zonaların yuyulmasında da istifadə edilə bilər.
8. Aparılmış tədqiqatların nəticələrinə əsasən 4 patent (2yerli və 2 Avropa –Asiya) verilmiş və onlarış ilkin müsbət nəticəsi alınmışdır.

Layihənin nəticələrinin istesalata tətbiqinin aktı hazırlanılır .

Layihə mövzusuna dair 2 məqalə 1 xaricdə çap olunmuşdur həmçinin 1 konfrans materialı çap olunmuşdur.

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1

Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

Aparılmış elmi tədqiqat işlərinin nəticələrinə görə demək olar ki, bu reagetlər Azərbaycanın və qonşu Qazaxstan və Rusiya federasiyasının neft yataqlarında neft hasilatını artırmaq və ağır neftlərin efektiv nəqlini həyata keçirmək üçün müvəffəqiyyətlə istifadə edilə bilər.

Bundan başqa bizim tərəfimizdən sintez olunmuş bu reagetlər neft və neft məhsulları çöküntülərinin və boru kəmərindəki kavitaliya zonalarının yuyulmasında müvəffəqiyyətlə

tətbiq edilə bilər.

Qeyd edim ki, bu sinif reagetlər dünyada ilk dəfə olaraq neftçixarmaya , neftin nəqlinə ,çöküntülərin və kavitaliya zonalarının yuyulmasına bizim tərəfimizdən tətbiq olunub.

Yuxarıda göstərilənlərdən başqa göstərilən reagetlər suların təmizlənməsində ,qələvilişdirilmiş dizel fraksiyaları tullantısından natrium naftonatların ayrılmamasında da istifadə edilə bilər.

Layihə üzrə aparılmış elmi tədqiqat işlərinin nəticələri aşağıda göstərilən sahələrdə tətbiq edilə bilər:

- 1.ağır (qeyri nüyuton ) və qalıq neftlətrin çıxarılmasında;
- 2.quyuların və layların neft veriminin artırılmasında ;
3. yeni laylardan neft çıxarmaq üçün onlarda yarıqlar açmaq ;
- 4.ağır neftlərin nəqlini asanlaşdırmaq üçün onların özlülüyüünü aşağı salmaq ;
- 5.neft yığım çənlərinin dibinə çökmüş asfalten- qətran-parafin çöküntülərinin yuyulması;
- 6.sahələrarası və beynəlxalq nəql boru kəmərlərinin bəzi sahələrinə çökərək kavitaliya zonaları əmələ gətirən çöküntülərin yuyulmasıda ;
- 7.duzçökmənin, parafincökmənin və korroziyanın qarşısının alınmasında;

**SİFARIŞÇI:**

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Quliyeva Mülayim Sahib qızı

(imza)

"10" 01 2017-ci il

**İCRAÇI:**

Layihə rəhbəri

Əliyeva Firuzə Bəhram qızı

(imza)

"10" yanyaz 2017-ci il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkışafı Fondu

Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin  
(EIF/GAM-3-2014-6(21)) qalibi olmuş layihənin yerinə  
yetirilməsi üzrə



### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Laylardan qalıq ağır neftlərin çıxarılması üçün koordinasion polimer əsaslı yeni kompozit materiallarının alınması və tətbiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Əliyeva Firuzə Bəhram qızı

Qrantın məbləği: 20 000 manat

Layihənin nömrəsi: EIF/GAM-3-2014-6(21)-24/09/4-M-11

Müqavilənin imzalanma tarixi: 09 dekabr 2015-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 yanvar 2016-cı il – 01 yanvar 2017-ci il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

#### 1. Elmi əsərlər (sayı)

No	Tamlıq dərəcəsi	Dərc olunmuş	Çapa qəbul olunmuş və ya çapda olan	Çapa göndərilmiş
1.	Elmi məhsulun növü Monoqrafiyalar  həmçinin, xaricdə çap olunmuş			
2.	Məqalələr			

	həmçinin xarici nəşrlərdə	1.Bulletin of Environment, Pharmacology and Life Sciences , India Volume 5(3) feb-2016, p.12-17.Global Impact Factor-0533/ E-ISSN 2277-1808. B.T.Usubaliyev, M.K..Munshieva V.H.Nurullayev, F.B. Aliyeva, P.S.Safarova.	
3.	Konfrans materiallarında məqalələr  O cümlədən, beynəlxalq konfras materiallarında	2.Bulletin of Environment, Pharmacology and Life Sciences/ India Volume 5 (4) march-2016. p.10-16.Global Impact Factor-0533/ E-ISSN 2277-1808. B.T.Usubaliyev, F.B. Aliyeva, M.K..Munshieva, V.H.Nurullayev, P.S.Safarova, A.S.Tomuyeva	
4.	Məruzələrin tezisləri  həmçinin, beynəlxalq tədbirlərin toplusunda	1.Международная конференция по термическому анализу и калориметрии в России (RTAC-2016) ./ Б.Т.Усубалиев, П. С.Сафарова, М.М.Гасанов	
5.	Digər (icmal, atlas, kataloq və s.)		

## 2. İxtira və patentlər (sayı)

Nö	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			1.Neql zamanı ağır əmtə neftlərinin özlülüyünün aşağı salınması üsulu. Az Patent №a 2015 0142 2.Neftin neql həyata keçirilən boru kəmərlərində gələn kavitasiya zonalarının yuyulması üsulu Az Patent №a2016 0097
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

## 3. Elmi tədbirlərdə məruzələr (sayı)

Nö	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.				
2.				
3.				

**SİFARIŞÇI:**  
Elmin İnkişafı Fondu

Baş məsləhətçi

**İCRAÇI:**

Layihə rəhbəri

Quliyeva Mülayim Sahib qızı

deeq

(imza)

"10 yanvar 2017-ci il

Əliyeva Firuzə Bəhram qızı

Firuzə

(imza)

"10 yanvar 2017-ci il

